

Azərbaycan Respublikası "Uşaq və Tələbə-Gənclər Dünyası" İctimai Birliyi şəhid, əlil, qəçqin, məcburi köçkü, valideynsiz (bəzən hər ikisini itirmiş), imkansız ailələrdən olan uşaq, gənc və tələbələrin problemlərini aradan qaldırmaq üçün Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində dövlət orqanları və digər təşkilatlarla əlaqələr yaradır, birləşmə humanitar tədbirlər həyata keçirir. Hazırda birlik üzvlərinin sayı 2000-dən çoxdur. Cəmiyyət müxtəlif profillər üzrə istedadlı uşaqları axtarır taparaq üzə çıxır, uşaqlar arasında musiqi festivalı, idman yarışları keçirərək qalibləri mükafatlandırır. Təşkilatın 8 rayonda şöbələri fəaliyyət göstərir.

QAN QOHUMLUĞU VASİTƏSİLƏ YAYILAN XƏSTƏLİKLƏR

Təşkilatımız indiye qədər bir sıra layihələri uğurla həyata keçirmişdir. Hazırda Gənclər Fondu maliyyə dəstəyi ilə "Uşaq və Tələbə Gənclər Dünyası" İctimai Birliyi "Sağlam həyat tərzinin əhəmiyyəti. Xromosomlarda baş verən mutasiyalar və aradan qaldırılma yolları" layihəsinə Cəlilabad rayonunun 2, 4, və 7 sayılı məktəblərində uğurla həyata keçirmişdir.

Xarici görünüşdən sağlam görünən insanlar bir sıra xəstəliklərin daşıyıcıları ola bilirlər. Bunu gözlə görmək mümkün deyil, ancaq evləndikdən sonra qanda olan xəstəliklər nəsildə üzə çıxır. Bizim məqsədimiz bu layihədə gənclərimizi gələcəkdə nə qarşılıyacağını öyrətməkdir.

Orqanizmlərin genotipində baş verən dəyişkənlilikə mutasiya dəyişkənliliyi, fenotipində baş verən dəyişkənlilik modifikasiya dəyişkənliliyi deyilir. Mutasiya hadisəsi ilk dəfə 1880-ci ildə holland alimi Quqo Friz, sonra isə Mendel və Morganın qanunları bu mutasiyaları öyrənməyə kömək etmişdir. Gen mutasiyaları gözlə görünmür. Xromosomdaxili və xromosomarası dəyişilmələr sayəsində xromosom miqdarının dəyişilməsilə meydana mutasiya dəyişkənliliyi çıxır. Biz onu yalnız fəddə baş verən zaman ortaya çıxanda görürük. Deyək ki, yaşıl yarpaqlı bitkide rəngsiz yarpaqların əmələ gəlməsi; 45, 47 xromosom sayı xəstə (hər ikisi dölsüz) insanların meydana çıxmazı mutasiyadır. Mutasiyanın meydana çıxmama səbəbləri çoxdur. İnsanda 46 xromosom sayı var və cütləşmə zamanı 23 xromosom atadan və 23 xromosom anadan gəlir və cəm 46 olur, ancaq müəyyən səbəblər üzündə qametlər düz ayrılmasa (deyək 23 əvəzinə 22 və ya 24 olarsa), bu zaman xəstəlik ortaya çıxır. Müller öyrənmişdi ki, rentgen və ultrabənövşəyi şüalar mutasiyaya səbəb olur. Hətta atmosferdə olan radioaktiv şüalar da mutasiyaya getirib çıxarır. Alımlər bitkilər üzərində təcrübələr aparıb qameti diploid etməklə, çox məhsuldalar arpa və buğda sortları almışlar. Alçaqboylu alma ağacı sortları yetişdirilmiş və çox məhsuldar olmuşdur. İnsanda olan xəstəlikləri bilmək üçün qan qruplarını öyrənmək lazımdır. İnsanlarda dörd qan qrupu məlumdur. Belə ki, I qrup -OO, II qrup AO və AA, III qrup BO, BB, IV qrup AB. Bölünmə zamanı Hetereziqot formalar çıxardıqca, ressesiv formaların sayı artır, bu isə, bir sıra qan xəstəliklərinə səbəb olur. Sadəcə, belə anlamaq olar, eger xəstəyə qan vurulmalıdır, I qrup yaxşı donordur və bütün başqa qruplara qan verir və özü ancaq I qrupdan ala bilər. II qrup ancaq I və II-dən ala bilər, II və IV qrupa verə bilər. III qrup I və III alır və III-dən və IV-ye verir. IV qrup yaxşı resipientdir hamidən alır və ancaq IV-ye verir. Lakin xəstələrdə qan qrupunu bilmək da məsələnin tam həlli deyil. İnsanda antiteller və antigenler olur. İlk dəfə rezus meymunun üzərində öyrənildiyinə görə adını rezus qoymuşlar, RH+, RH-. İnsanların 85 faizində RH+ olur və qan köçürülmədə yoxlanılır. Üks halda, mənfi rezuslu insana müsbət rezus qan vurularsa, antiteller əmələ gələr və ləxaltalanmadan insan olər. Hətta atanın qanı müsbət, ananın qanı mənfi olarsa, körpə



müsəbət rezuslu olacaq və ana öz körpəsinin qatılı ola bilər. Ananın antitellələrini ana bəttinində körpəni yeyir və uşaq doğulmadan ölürlər. İnsanda irsi xəstəliklərin bir qismi xromosomlarda baş verən dəyişiklik nəticəsində meydana çıxır. 21 cüt xromosoma bircə xromosom əlavə olunduqda, Daun xəstəliyi olan uşaq meydana çıxır. 22-ci xromosomdan birinin çatmaması ağ qan xəstəliyinə səbəb olur. 5-ci xromosomda sınmaların baş verərsə, uşaqın alt çənəsi, qırtlağı düzgün inkişaf etmir və uşaq ağlayarken "pişik miyotusunu" xatırladır. Daun, Klaynfelter sindromu (47 xromosomlu kişi və ağılsız, dölsüz), hemofiliya, daltonizm, şizofreniya, Şereşevski-Terner (45 xromosomlu qadın) kimi xəstəliklər gen xəstəlikləridir. Göründüyü kimi, gen xəstəlikləri çoxdur və bunun əsas səbəbləri müxtəlif şüalanmalar olduğu kimi, həm də qan qohumluğudur. Yəni yaxın qohumlarda qanda eyni xəstəlik olduqda, buların görüşmə ehtimalı çoxalır, hetereziqot formalar birləşib ressesiv forma əmələ gərir və xəstə uşaq ortaya çıxarır. Xromosomlarda iki cür dəyişiklik baş verir: 1. Xromosomdaxili dəyişmələr. 2. Xromosomarası dəyişmələr. Təkamülün əsas mənbəyi dəyişkənlilikdir. Xromosom mutasiyaları nəticəsində bitki və heyvanlarda yeni növlər və yeni cinslər əmələ gəlir. İnsanlardan qan qohumu olanlar evlənərsə, bu mutasiyalar nəticəsində xəstə uşaqlar meydana çıxır. Talaşsemiya xəstəliyi də genlərlə keçən xəstəlikdir. Daşıyıcı gen qadınlarda olur, oğlanlar isə xəstə doğulur və onların yaşaması üçün daim qana ehtiyac var. Mutasiyalar ultrabənövşəyi, rentgen şüaları vasitəsilə baş verə bilər. Bu layihəni həyata keçirməklə gənclərimizə öz gələcək həyatlarını qurarkən, xəstəliklərdən uzaq olmağı öyrətməyi düşünüdü.

Gənclər Fondu maliyyə dəstəyi ilə Cəlilabad rayonunun 2, 4, 7 sayılı məktəblərində tədbirlər uğurla keçirildi. Layihə bütün məktəblərdə uğurla və maraqla həyata keçirildi. Məktəb kollektivinin marağına səbəb oldu. Çünkü hər bir uşaq öz gələcəyinin nəcə olacağını bilmək istəyir. Bizə verilən süallar bu layihəyə marağın çox olduğunu sübut edir. Hətta məktəb direktorları bu layihəni valideynlərlə keçirməyi teklif etdilər.

Müasir genetika mühəndisliyi bütün dünyada ətraflı öyrənilir. Məqsəd isə odur ki, eger insanın hər hansı bir bədən üzvü sıradan çıxıbsa, onu yeniləmək, xəstəliyi aradan qaldırmaq və ona sağlam yaşatmaqdır. İnanıraq ki, bir gün deyilənlər, həqiqətən, gerçəkləşəcəkdir.

BƏXTİMŞAH